

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm

Tədrisin təşkili və təlim

texnologiyaları üzrə prorektor v.i.e:

Zaur Məmmədov dos. Zaur Məmmədov

" 14 " 02 2025-ci il

**Fənn sillabusu**

**İxtisas:** 050105 - Fizika müəllimliyi

**Fakultə:** Təbiyyat

**Kafedra:** Riyaziyyat və İnformatika

**I.Fənn haqqında məlumat:**

**Fənnin adı:** Təhsildə İKT (Azərbaycan Respublikası Təhsil Nazirliyi, TEM 05.04.2005, pr. № 17.)

**Kodu:** İPF-B03

**Tədris ili:** II tədris ili, (2024-2025).

**Semestr:** IV

**Tədris yükü cəmi:** 150 saat. Auditoriya- 45 saat (mühazirə-30 saat, laboratoriya-15 saat).

**Təhsil alma forması:** Əyani

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 5 kredit

**Saat:**

**II.Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi:** baş müəllim Ənvər Xandadaş oğlu Şahqubadbaylı

**Kafedranın ünvanı:** Lənkəran şəhəri, H.Z.Tağıyev, 3 sayılı korpus.

**Məsləhət saatı:** V günlər: saat 14<sup>50</sup>-16<sup>20</sup>

**E-mail ünvanı:** anvar191161@gmail.com

**III.Təsviyyə olunan dərsliklər və dərs vəsaitləri:**

**Əsas ədəbiyyat (LDU Elmi Kitabxanasında olanlar).**

1. R.Hümbətəliyev, A.Quliyev, C.Həmzayev, K.Qasimova, A.Sadiqov.: İnformatika və təhsildə İKT, "Elm və təhsil", Bakı-2018
2. Z.Tağıyeva, S.Cəbrayıllzadə, X.Əliyeva: İnformatikanın nəzəri əsasları, Bakı, 2017.
3. Hümbətəliyev, F.Quliyeva, A.Qarayeva, F.Bayramova: Riyazi Proqram Paketləri, "Koperasiya", Bakı, 2017.
4. Ə.Pələngov, X.Novruzova: Microsoft Teams programında işləmək qaydaları, "Elm və təhsil", Bakı, 2020.
5. Z.Tağıyeva, S.Cəbrayıllzadə: Kompüter şəbəkələri. Internet. Multimedia texnologiyaları, Bakı, 2017
6. Kərimov S., Həbibullayev B., İbrahimzadə T.: İnformatika (Dərs vəsaiti). Bakı, 2002.
7. Z.T.Məhərrəmov: Verilənlər bazası (MS Access2010, Delphi), Bakı, 2015.
8. B.Abbasov: Microsoft Access Verilənlər Bazasının idarəetmə Sistemləri, ADPU-nun matbaəsi, Bakı, 2009.

**Əlavə ədəbiyyat:**

1. Александр Федоров: Применение ИКТ в образовании. Изд.ВНУ, Киев, 2006.
2. Д.Д. Рубашкин, И.Н.Кондратьева: Работа учителя в компьютерном классе. Москва, Изд. Бином, 2009.
3. Андреев А.А., Солдаткин В.И.: Дистанционное обучение: сущность, технология, образование. Москва, Изд.МЭСИ, 2003.

4. E. N. Пасхин Автоматизированные системы обучения: [Учеб. пособие]: Москва, Изд. МГУ, 1987, 55с. ил.
5. Ənvər Şahqubadbəyli: Təhsildə İKT (mühazirə mətnləri).
6. Internet resursları

**IV. Prerekvizitlər:** Fənnin tədrisində “Informatika və təhsilde İKT” ilə başlanılır..

**V. Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** Bu gün informasiya cəmiyyətinə kecid şəraitində Azərbaycan təhsil sisteminin qarşısında duran ən əsas vəzifələrdən biri kimi innovasiya texnologiyalarını dərinlən bilən, onları öz işinə tətbiq etməyi bacaran və yeni iqtisadi münasibətlər şəraitində əmək bazarının tələblərini ödəyə biləcək mürəkkəb iqtisadi münasibətlər şəraitində rəqabətə davamlı kadrların – şəxsiyyətlərin yetişdirilməsidir. Bu vəzifələr “yeni insan”ın aşağıda göstərilən keyfiyyətlərə yiyələnməsini zəruri edir:

- Müştəqil və qrup şəklində fəaliyyət göstərmək bacarıqlarına yiyələnmək;
- Zəruri informasiyanı axtarış tapmaq və ondan sistemləşdirilmiş formada istifadə etmək;
- Informasiyanı sürətlə və keyfiyyətlə emal etmək və nəticələrin nümayiş olunmasını təmin etmək;
- Mürəkkəb məsələlərin, xüsusilə də qeyri-standart məsələlərin həllində dəqiq və məsuliyyətli qərarlar vermək;

və s.

Bu və ya digər məqsədlərə çatmaq üçün informasiya və informasiya texnologiyalarının fundamental anlayışlarını mənimsemək vacibdir. Informatika kursunun tədrisində ən əsas məqsəd də məhz öyrənənləri informasiya texnologiyalarının nəzəri əsasları ilə tanış etmək, onlara avtomatlaşdırılmış informasiya sistemlərinində istifadə vərdişlərini aşılamaqdır.

Beləliklə, informatika fənninin tədrisində məqsəd:

- Müxtəlif təbiətli sistemlərdə informasiya proseslərinin rolunu müəyyənləşdirmək üçün baza biliklərinin formallaşdırılmasına nail olmaq
- Müxtəlif informasiya mənbələri ilə işləmək bacarığına yiyələnmək, informasiyanı dəyərləndirmək və çeşidləmək, informasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnmək;
- Həyatı və spesiifik problemlərin həllində informasiya texnologiyalarından istifadə imkanlarını öyrənmək və onları tətbiq etmək;
- Informasiya texnologiyalarını, xüsusilə də kompüterləri, onların arxitekturasını və iş prinsipini, eləcə də müasir kompüterlərin program mühitlərini və tətbiqi proqramları öyrənmək, onları iş prosesinə tətbiq etmək və s

## **VII. Davamiyyətə verilən tələblər:**

Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

## **VIII. Qiymətləndirmə:**

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardan aididir: 20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həm də laboratoriya varsa, onda 10 bal seminarla, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır. İmtahan biletinə bir qayda olaraq, fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nticəsində topladığı bala əlavə olunmur.

Semestr nticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

| №  | Bal               | Qiymət     |       |
|----|-------------------|------------|-------|
|    |                   | Sözlə      | Hərfə |
| 1. | 91-100            | Əla        | A     |
| 2. | 81-90             | Cox yaxşı  | B     |
| 3. | 71-80             | Yaxşı      | C     |
| 4. | 61-70             | Kafı       | D     |
| 5. | 51-60             | Qənaətbəxş | E     |
| 6. | 50 və ondan aşağı | Qeyri-kafı | F     |

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda mövcud qanunvericilik çərçivəsində müvafiq tədbir görüləcəkdir.

**X. Təqvim planı:** Mühazira 30 saat, laboratoriya-30 saat, **Cəmi 60 saat**

| № | Mövzunun adı   | müh | lab | tarix |
|---|--|-----|-----|-------|
| 1 | <b>Mövzu 1. Giriş. İnformatika elmi və onun əsas anlayışları.</b><br><b>Plan :</b><br>1. İnfomasiya, onun növləri və xassələri.<br>2. İnfomasiya prosesləri və texnologiyaları.<br>3. Fayl və qovluq anlayışları. İnfomasiyanın ölçü vahidləri.<br>Mənbə:[1,2] | 2   | 2   |       |
| 2 | <b>Mövzu 2. İnformatika elminin tərkib hissələri.</b><br><b>Plan :</b><br>1. Kompüterlər, onların yaranma və inkişaf tarixi. Kompüterlərin təsnifatı.<br>2. Kompüterlərin aparat təminatı (Hard Ware).<br>3. Kompüterlərin program təminatı (Soft Ware).       | 2   | 2   |       |

|   |   |   |   |
|---|---|---|---|
|   | Mənbə:[1,2]   |   |   |
| 3 | <b>Mövzu 3.Alqoritmlaşdırma və programlaşdırma nəzəriyyəsi (Brain Ware).</b><br><b>Plan :</b> <ol style="list-style-type: none"> <li>1. Alqoritm, onların təsvir üsulları və xassələri.</li> <li>2. Xətti və budaqlanan alqoritm.</li> <li>3. Dövrü alqoritm.</li> <li>4. Alqoritmın kompüterləşdirilməsi. Programlaşdırma.</li> </ol> Mənbə:[1,2]  | 4 | 4 |
| 4 | <b>Mövzu 4.Kompüterdə informasiyanın kodlaşdırılması. Say sistemləri.</b><br><b>Plan :</b> <ol style="list-style-type: none"> <li>1. Kompüterdə informasiyanın kodlaşdırılması</li> <li>2. Say sistemləri və onların növləri.</li> <li>3. Say sistemləri üzərində əməllər.</li> </ol> Mənbə:[2,3]   | 2 | 2 |
| 5 | <b>Mövzu 5.Kompüterlərin sistem program təminatı.</b><br><b>Plan :</b> <ol style="list-style-type: none"> <li>1. Əməliyyat sistemləri və onların təsnifatı.</li> <li>2. İnsternal programlar və onların təsnifatı. Translyatorlar.</li> <li>3. Kompüter virusları və onlara qarşı mübarizə üsulları.<br/>Antivirus (xidmətçi) programları.</li> </ol> Mənbə:[2,3]   | 2 | 2 |
| 6 | <b>Mövzu 6.Tətbiqi programlar.</b><br><b>Plan :</b> <ol style="list-style-type: none"> <li>1. Ümumi təyinatlı tətbiqi programlar</li> <li>2. Üsul yönülü tətbiqi programlar.</li> <li>3. Problemyönlü tətbiqi programlar.</li> </ol> Mənbə:[2,3]  | 2 | 2 |
| 7 | <b>Mövzu 7.MS Windows əməliyyat sistemi.</b><br><b>Plan :</b> <ol style="list-style-type: none"> <li>1. MS Windows əməliyyat sisteminin ümumi interfeysi və onu təşkil edən əsas elementlər.</li> <li>2. MS Windows əməliyyat sistemində fayl və qovluqlarla işin təşkili. Fayl sistemləri.</li> <li>3. MS Windows əməliyyatlar sisteminin əlavələri və onların təyinatı.</li> <li>4. MS Windows əməliyyat sisteminin idarəetmə paneli və onun əsas elementləri.</li> </ol> Mənbə:[2,3] | 2 | 2 |
| 8 | <b>Mövzu 8.MS Office tətbiqi program paketi və onun komponentləri.</b><br><b>Plan :</b> <ol style="list-style-type: none"> <li>1. MS Word mətn redaktoru.</li> <li>2. MS Excell cədvəl prosessoru.</li> <li>3. MS Power Point elektron təqdimat programı.</li> <li>4. MS Publisher dizayn programı.</li> <li>5. MS Outlook informasiya mübadilə programı.</li> </ol>  | 2 | 2 |

|    |   |   |   |
|----|---|---|---|
|    | Mənbə:[3,4]   |   |   |
| 9  | <b>Mövzu 9.Verilənlər Bazasının idarəetmə sistemi</b><br><b>Plan :</b> <ol style="list-style-type: none"> <li>Verilənlər bazasının idarəetmə sistemləri, onların növləri və yaradılmasına qoyulan tələblər.</li> <li>Relyasiyalı Verilənlər Bazası və onların əsas xüsusiyyətləri.</li> <li>MS Access VBİS, onun ümumi interfeysi, fayl menyusu və alətlər paneli.</li> </ol>   | 2 | 2 |
|    | Mənbə:[2,3]   |   |   |
| 10 | <b>Mövzu 10.Kompüter qrafikasının əsasları.</b><br><b>Plan :</b> <ol style="list-style-type: none"> <li>Kompüter qrafikasının növləri və xüsusiyyətləri</li> <li>Qrafik redaktorlar və onların təsnifatı.</li> </ol>  | 2 | 2 |
|    | Mənbə:[3,4]   |   |   |
| 11 | <b>Mövzu 11.İnformasiya təhlükəsizliyi.</b><br><b>Plan :</b> <ol style="list-style-type: none"> <li>İnformasiya təhlükəsizliyinə təhdidlər və onların aspektləri.</li> <li>Zərərli program təminatı və antivirusların iş prinsipləri.</li> <li>Avtentifikasiya, avtorizasiya və audit və ekranlaşdırma.</li> <li>Kriptoqrafik mühafizə vasitələri və onların iş prinsipləri.</li> <li>Elektron, rəqəmsal və asan imza. Gücləndirilmiş elektron imza.</li> </ol> | 2 | 2 |
|    | Mənbə:[2,3]   |   |   |
| 12 | <b>Mövzu 12.Kompüter şəbəkələri və şəbəkədə tədrisin təşkili.</b><br><b>Plan :</b> <ol style="list-style-type: none"> <li>Kompüter şəbəkələri, onların növləri və topologiyaları.</li> <li>Distant təhsil texnologiyası və onlayn təhsil platformaları.</li> <li>Onlayn təhsil texnologiyaları və onların təsnifatı.</li> <li>Tədrisin təşkilində Veb 2.0 və Google alətləri.</li> </ol>  | 2 | 2 |
|    | Mənbə:[2,3]   |   |   |
| 13 | <b>Mövzu 13.Elektron Təhsil Sistemləri.</b><br><b>Plan :</b> <ol style="list-style-type: none"> <li>Elektron Təhsil Sistemləri, onların xüsusiyyətləri, yaradılmasına və tətbiqinə qoyulan tələblər.</li> <li>Elektron Təhsil Sistemlərinin kompleks alt sistemləri və onların təyinatı.</li> </ol>   | 2 | 2 |
|    | Mənbə:[3,5]   |   |   |
| 14 | <b>Mövzu 14.Süni intellekt, intellektual və ekspert təlim sistemləri.</b><br><b>Plan :</b> <ol style="list-style-type: none"> <li>Süni intellekt. Bilik anlayışı, onun xüsusiyyətləri, təsviri və təsnifatı.</li> <li>İntellektual və Ekspert təlim sistemləri, onların işlənmə texnologiyası və arxitekturasi.</li> </ol>  | 2 | 2 |
|    | Mənbə:[2,3]   |   |   |

**XI. Fənn üzrə tələblər:** Təlim nəticəsində tələbələrin əldə etdikləri vərdiş və tapşırıqlar:

- İKT avadanlığından praktik istifadə,
- MS Windows əməliyyat sistemində sərbəst işləmə bacarığı,
- MS Office program paketindən istifadə,

- Qrafik redaktorlardan istifadə bacarıqlarına yiylənmə,
- Kompyüter şəbəkələrinin imkanlarından sərbəst istifadə və şəbəkədə tədrisin təşkili.
- Distant və avtomatlaşdırılmış təhsil sistemlərində işin sərbəst təşkili, və s.

## **XII. Fənn üzrə təlimin natiçələri.**

Informatika və təhsildə-İKT-nin tədrisə tətbiqi ilə bağlı qanunların və metodların mənqiqini öyrənmək;

Informatika və təhsildə-İKT-nin tədrisin idarə edilməsində əsas vasitələrdən biri kimi xüsusiyyətlərinin dərk edilib öyrənilməsi;

-İKT-nin tədrisə tətbiqinin ümumi əsaslarının tədqiqatını aparmaq:  
Öyrənən tanış olur:

- İKT-nin tədrisə tətbiqində məqsəd və vəzifələrlə;
- İKT-nin tədrisə tətbiqinin əlamət və prinsipləri ilə;
- İKT-nin tədrisə tətbiqi vəziyyətinin və bu prosesin inkişaf templəri və qanunauyğunluqlarının öyrənilməsi və qiymətləndirilməsi ilə.

## **XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:**

### **XIV. Kollokvium sualları:**

#### **I. Kollokvium sualları:**

1. İnfomasiya, onun növləri və xassələri.
2. İnfomasiya prosesləri və texnologiyaları.
3. Fayl və qovluq anlayışları.
4. İnfomasiyanın ölçü vahidləri.
5. Kompüterlər, onların yaranma və inkişaf tarixi. Kompüterlərin təsnifikasi.
6. Kompüterlərin aparat (Hard Ware)
7. Proqram (Soft Ware) təminatı.
8. Alqoritmələr, onların təsvir üsulları, xassələri və növləri (nümunələr göstərməklə)
9. Xətti və budaqlanan alqoritmələr (nümunələr göstərməklə)
10. Dövrü alqoritmələr (nümunələr göstərməklə)

#### **II. Kollokvium sualları:**

1. Ümumi təyinathlı tətbiqi proqramlar
2. Üsul yönü tətbiqi proqramlar.
3. Problemyönlü tətbiqi proqramlar
4. MS Windows əməliyyat sisteminin ümumi interfeysi və onu təşkil edən əsas elementlər.
5. MS Windows əməliyyat sistemində fayl və qovluqlarla işin təşkili. Fayl sistemləri.
6. MS Windows əməliyyat sisteminiñ əlavələri və onların təyinatı.
7. MS Windows əməliyyat sisteminin idarəetmə paneli və onun əsas elementləri
8. MS Word matn redaktoru.
9. MS Excell cədvəl prosessoru.
10. MS Power Point elektron təqdimat proqramı..

#### **XV. İmtahan sualları:**

1. İnfomasiya, onun növləri və xassələri.
2. İnfomasiya prosesləri və texnologiyaları.
3. Fayl və qovluq anlayışları. İnfomasiyanın ölçü vahidləri.
4. Kompüterlər, onların yaranma və inkişaf tarixi. Kompüterlərin təsnifikasi.
5. Kompüterlərin aparat (Hard Ware) və proqram (Soft Ware) təminatı.
6. Alqoritmələr, onların təsvir üsulları, xassələri və növləri (nümunələr göstərməklə)

7. Xətti və budaqlanan alqoritmlər (nümunələr göstərməklə)
8. Dövrü alqoritmlər (nümunələr göstərməklə)
9. Say sistemləri və onların növləri. Ədədlərin bir say sistemindən digərinə çevirilməsi.
10. Əməliyyat sistemləri və onların təsnifatı.
11. Instrumental proqramlar və onların təsnifatı. Translyatorlar.
12. Kompüter virusları və onlara qarşı mübarizə üsulları. Antivirus (xidmətçi) proqramları
13. Tətbiqi proqramlar və onların təsnifatı.
14. MS Office tətbiqi proqram paketi və onun komponentləri.
15. MS Windows əməliyyat sisteminin ümumi interfeysi və onu təşkil edən əsas elementlər.
16. MS Windows əməliyyat sistemində fayl və qovluqlarla işin təşkili. Fayl sistemləri.
17. MS Windows əməliyyatlar sisteminin əlavələri və onların təyinatı.
18. MS Windows əməliyyat sisteminin idarəetmə paneli və onun əsas elementləri.
19. Verilənlər Bazasının İdarəetmə Sistemləri, onların növləri və yaradılmasına qoyulan tələblər.
20. Kompüter qrafikasının növləri və onların xüsusiyyətləri.
21. Auttentifikasiya, avtorizasiya və audit və ekranlaşdırma.
22. Kompüter şəbəkələri, onların növləri və topologiyaları.
23. Distant təhsil texnologiyası və onlayn təhsil platformaları
24. Onlayn təhsil platformaları və onların təsnifatı.
25. Tədrisin təşkilində Veb 2.0 və Google alətləri.
26. Elektron Təhsil Sistemləri, onların xüsusiyyətləri və yaradılması prinsipləri.
27. Elektron Təhsil Sistemlərinə keçid mərhələləri və onların tətbiqinə qoyulan əsas tələblər.
28. Elektron Təhsil Sistemlərinin kompleks alt sistemləri və onların təyinatı.
29. Süni intellekt. Bilik anlayışı, onun xüsusiyyətləri, təsviri və təsnifatı.
30. İntellektual və Ekspert təlim sistemləri, onların işlənmə texnologiyası və arxitekturası.

"Təhsildə İKT" fənninin sillabusu 050105 - "Fizika müəllimliyi" ixtisasının tədris planı və fənn proqramı əsasında tərtib edilmişdir.

Sillabus Riyaziyyat və informatika kafedrasının **16 yanvar 2025-ci il tarixli iclasında təsdiq olunmuşdur (Protokol № 06).**

Fənn müəllimi:

b.m.Ə.X.Şahqubadbəyli

Kafedra müdürü:

dos.N.C.Paşayev